

Təhsil millətin gələcəyidir!

Hərəkət

Heydər Əliyev



AZƏRBAYCAN MÜƏLLİMİ

Azərbaycan
Respublikasının
Elm və Təhsil
Nazirliyinin orqanı

30 avqust 2024-cü il №30 (9088)

www.muallim.edu.az

muallim@media.edu.az

REKORD NƏTİCƏ

Ali məktəblərə
qəbulda

DİM-in 2024-2025-ci tədris
ili üçün ali təhsil müəssisələ-
rinə bakalavriat soviyyəsi
üzrə qəbul müsabiqəsinin
1-ci turunun nəticələrinə
əsasən, 55 656 nəfər tələbə
adını qazanıb ki, bu da son
illərin rekord göstəricisidir

Mehriban Əliyeva:

“Gündəlik fəaliyyətimizdə
insansevərlik, mərhəmət,
qarşılıqlı hörmət,
mehribançılıq
unudulmamalıdır”

Bəzən deyirlər ki, insanın adı onun xarakterini, xasiyyətini,
davramını, hətta gelecek heyat yolunu, taleyini müəyyən-
yənləndirir. Hər adın öz ictimai obrazı, mənası var. Elə xalqımız
tərəfindən sevilən, hamının doğması kimi qəbul etdiyi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyevannın təmsilində bu fikrin doğrudan da öz təsdiqini tapdı-
ğını görürük. Sadəlik, mərhamət, qayğılaşlıq, həssaslıq və on
əsası, hamiya qarşı mehriban münasibət. Budur, Mehriban Əliyevanın
xalqa sevdiren özlilikləri. Vətəne sədəqət, milli dəyərlərə hörmət
bu nəcib insanın hərtərəfli fəaliyyətinin əsas prin-
cipini təşkil edir.

Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci
vitse-prezident Mehriban Əliyevanın sosial, humanitar və iqtisadi
siyasetinə həyata keçirilməsində rolü danılmazdır. Və təbii ki,
müasir Azərbaycanın quruculuğunda bu tandem mühüm
əhəmiyyət kəsb edir. Mehriban Əliyeva Birinci vitse-prezident
kimi fəaliyyəti dövründə qisa bir müddət ərzində yüksək biliiyi,
peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə
genişməqiyyətli baxışı ilə Azərbaycan tarixində qadın hə-
rəkatının yeni bir səhifəsini açaraq xüsusilə idarəetmədə qadınların
rolunun artırmasına təkan vermişdir.

Bax səh. 2

XALQIN SEVGİSİ AN BÖYÜK MÜKAFAТИDIR



Atalarının yolunu davam etdirmək istəyən şəhid övladları

“Təhsil” düşərgəsindən reportaj

Şəhid Tural Ağcabəyovun oğlu Xəlil böyüyəndə atası kimi hərbçi olmaq istəyir: “Hazırda Xaçmaz rayon 9 nömrəli tam orta məktəbin 9-cu sinifində təhsil alıram. Təhsilimi Cəmşid Naxçıvaniski adına Hərbi Liseydə davam etdirmək və gələcəkdə xüsusi təyinatlı qüvvələrdə çalışmaq istəyirəm. Atamın yolunu davam etdirəcəyəm”.



Ardı səh. 5

“Tədqiqat işlərimi Azərbaycan təhsilinə həsr etdim”

Nəriman Qəhrəmanlı:

“Harvard Universitetinin Təhsil
Məktəbindən ilk azərbaycanlı
olaraq məzun olmaq qürurvericidir”

Harvard Təhsil Məktəbində təhsil alan ilk azərbaycanlı
olmağın xüsusi məsuliyətini dərk edərək, bütün
fənlər üzrə tədqiqat işlərimi Azərbaycan təhsilinə həsr
etdim. Nümunə olaraq, müəllimlərin işə qəbulu və ali
təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqələrin
təkmilləşdirilməsi, eləcə də şagirdlərin oxuyub-anlama
bacarıqlarının inkişafı istiqamətdə apardığım
geniş tədqiqatları qeyd edə bilərəm.

Ardı səh. 6



Qarabağ Universitetinin ən yüksək ballı tələbəsi:

“Peşəkar hüquqsunas olub,
vətənimə xidmət etmək istəyirəm”

Bax səh. 3

1934 “Azərbaycan müəllimi” 2024

Xalqın sevgisi ən böyük mükafatıdır

Mehriban Əliyeva:

“Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır”

Mehriban Əliyeva ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, onun çoxşaxəli fəaliyyətində təhsil, səhiyyə, idman, mədəniyyətimin təbliği, xeyriyyəçilik, ətraf mühitin qorunması və adları-nı qeyd etmədiyimiz digər sahələrin har biri diqqətdə saxlanılır. Mehriban Əliyeva xüsusi təhsilimizin hamisi, bu sahəyə ən çox qayğı və həssaslıqla yanaşan xanımızdır.

Ölkənin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva söyləyir ki, hər bir dövlətin əsas sərvəti onun malik olduğu insan amilidir və Azərbaycanın da gələcəyi məhz bu gün təhsil alan uşaqlardan, gənclərdən asildir. Ona görə də ölkəmizdə təhsil prioritet sahələrdən biridir və onun inkişafına xüsusi diqqət ayrılr, gənc nəslin biliklərə mükəmməl yiylənməsi üçün bütün lazımi addımlar atılır.

Əvvəli səh. 1

Heydər Əliyev Fondu
yaradıcısı

Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısıdır. Daha şəxsiyyətin adına Fondun təsis edilmişdir də məhz bu təşkilatçı xanının adı ilə bağlıdır. Hər zaman çıxışlarında Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən müstəqil dövlət qurucusu kimi da-xil olmuş Heydər Əliyevin xatirinə xalqımızın ehtirəmini ifadə etmek arzusundan, onun zəngin mənəvi irlərini etdirmək, azərbaycanlıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurgulamaq, milli dövlətçilik ideyalarını yeniləşdirərək aşılamaq zərurətindən irəli gələrək yaradıldıǵını xüsusi qeyd edərək təşkilatın istor ölkəmizdə, istərsə də ölkəmizin hüdudlarından uzaqlarda gördüyü işlərlə adından söz etdirməyi uğurla bacarırr.

2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekolojiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.

Heydər Əliyev Fonduun prezidenti, Azərbaycanın birinci xanımı, ISESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın təhsil, səhiyyə, mədəniyyət sahələrində reallaşdırıldığı genişmiqyaslı layihələr, istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənardır həyata keçirərək müxtəliflər tədbirlər xeyrəxahlıq simvoluna çevrilmiş bu nəcib əməllər sahibinin hərtərəfli bilik və bacarıqlara malik olmasına göstəricisidir.

Təhsillə bağlı layihələr

Qeyd etdiyimiz kimi Fondu fəaliyyətində təhsilə diqqət və qayğı xüsusi önəm kəsb edir. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fonduun təşəbbüsü ilə təhsillə bağlı bir çox irimiş-yaslı layihə və proqramlar uğurla həyata keçirilir. Onların arasında “Yeniləşən Azərbaycana yeni məktəb” öz əhatə dairəsinin genişliyinə görə ən diqqətçəkən layihələrdəndir. Ən əhəmiyyətli odur ki, öz coğrafiyasına görə bütün ölkə ərazisində əl-

catanlılı təmin edilmişdir. Müasir tipli məktəblərin, bağçaların inşası, tədris prosesində normal şəraitin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması son illər ərzində Azərbaycan təhsilinin beynəlxalq təhsil məkanının integrasiyasını gücləndirmiş və şagirdlərimizin beynəlxalq fənn olimpiadalarında, müsabiqələrdə, biliq yarışlarında uğurlarının əsas təminatçısı olmuşdur.

Heydər Əliyev Fonduun son illərdə həyata keçirdiyi növbəti uğurlu işlərdən biri də təhsilalanların müasir bilik və bacarıqlarının, XXI əsr səriştələrinin inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edən integrativ təhsil yanaşmalarının ölkəmizdən təhsil müəssisələrində geniş tətbiqinə dəstəyidir. Məhz Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fonduun dəstəyi ilə Elm və Təhsil Nazirliyi 2019-2020-ci tədris ilindən başlayaraq “STEAM Azərbaycan” layihəsinə start verib. STEAM - elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həlli kəmək edə biləcək təhsil yanaşmasıdır. Hazırda ölkəmizdə bir sıra məktəblərde STEAM otaqları və mərkəzləri fəaliyyət göstərir.

STEAM tədris üsü müasir dövrədə ölkənin sosial-iqtisadi inkişafında çox böyük əhəmiyyətə malikdir. Belə ki, uşaqlar bu metod vasitəsilə elmin digər sahələri ilə yanaşı, bəyinlərin mahsulunu ortaya qoya biləcək, gələcəyin mütəxəssisləri kimi yetişəcək və ölkənin inkişafına töhfələri verəcəklər.

Heydər Əliyev Fonduun dəstək verdiyi bu layihə ölkəmizdə elm və təhsil sahəsində yeniliklərin tətbiqinə, təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsinə, gənc nəslin yeni ideyalarının reallaşdırılmasına təsirilən diqqətin və əhəmiyyətinə yəni təzahürüdür.

Ölkəmizdə təhsil sistemini modernləşdirmək və dünya təhsil sisteminə integrasiyasını təmin etmək Mehriban Əliyevanın birbaşa təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı program və layihələrin əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilir.

Heydər Əliyev Fonduun dəstək verdiyi bu layihə ölkəmizdə elm və təhsil sahəsində yeniliklərin tətbiqinə, təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsinə, gənc nəslin yeni ideyalarının reallaşdırılmasına təsirilən diqqətin və əhəmiyyətinə yəni təzahürüdür.

Belə ki, uşaqlar bu metod vasitəsilə elmin digər sahələri ilə yanaşı, bəyinlərin mahsulunu ortaya qoya biləcək, gələcəyin mütəxəssisləri kimi yetişəcək və ölkənin inkişafına töhfələri verəcəklər.

Beynəlxalq humanitar missiyaya çevrilən Fondu

Heydər Əliyev Fonduun təhsilə qayğısının coğrafiyası genişdir. Artıq dünyada nüfuzlu qurum kimi tanınan Fondu xeyriyyəçilik missiyasını bir neçə ölkədə uğurla davam etdirir.

Gürçüstən, Misir, Ruminiya, Rusiya Federasiyası və Hollandiya da bir sira məktəblərin yenidən qurulması və əsaslı təmir olunması məhz Fondu “Təhsilə dəstək” layihəsi çərçivəsində reallaşdırılmışdır. Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələdən dağlımış qızlar



məktəbinin əvəzində onlar üçün yeni tədris binasının inşası da məhz Heydər Əliyev Fonduun nəcib təşəbbüsü sayesində həyata keçirilən ən uğurlu layihələrdəndir.

Birinci xanımın xidmətləri

Mehriban Əliyevanın təmsilində birinci xanım statusu ənənəvilikdən təmamilə fərqlidir. Azərbaycanın birinci xanımı özündə humanizmi, mərhəməti, xeyriyyəçilik və qayğıkeşliyə ehtiva etməklə yanaşı, Heydər Əliyev Fonduun prezidenti kimi elm, təhsil, səhiyyə, adəbiyyat, mədəniyyət və digər sahələrdə həyata keçirilən coxsayı uğurlu layihələrin, həmçinin mədəni irlərinin qorunması və beynəlxalq arenada təbliği ilə bağlı reallaşdırılan programların müəllifidir.

Mehriban Əliyeva coşşaxəli fəaliyyəti boyu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz xidmətlər göstərib. Birinci xanımın xidmətləri sırasında

torpaqlarımızın azad olunması uğrunda mübarizəyə siyasi-mənəvi dəstək, xalqımızı milli həmrəyliyə səsleyən, şanlı Ordumuzu Qələbəye ilhamlandıran müraciət və çağırışları, ölkə başçısı İlham Əliyevə birləşdə Qarabağa coxsayılı səfərləri, işgal-dan azad edilən ərazilərimizdə reallaşdırılan genişmiqash tikinti-bərpa işləri, 32 ildən sonra Şuşada möhtəşəm “Xaribul-bül” musiqi festivallarının təşkil xüsusi yer tutur.

Hər birimizin yadına 44 günlük Vətən müharibəsinin ilk günlərində Mehriban Əliyevanın xalqa müraciətindəki ürəkləri riqqətə götürən sözər düşür: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya mürqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”. 44 günlük Vətən müharibəsi ərzində bu içdən gələn arzu çin oldu. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun şücaəti, xalqımızın birliyi sayesində doğma Qarabağımız işğaldan azad edildi.

Mehriban Əliyeva coşşaxəli fəaliyyəti boyu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz xidmətlər göstərib. Birinci xanımın xidmətləri sırasında

“Sizin Mehriban...”

O, hər səfəri ilə əsgər analarının ümidi yeri və sarsılmaz mənəvi dayağına çevrildi. Qəlbə şəhid analarının qəlbələri ilə döyüdü, onların göz yaşları özünün göz yaşları oldu. Ana şəfqəti, mərhəməti, doğmələyi ilə qəhrəman Qazilərimizin yarasına məlhəm oldu.

Mehriban Əliyevanın ister Heydər Əliyev Fonduun prezidenti, ister ISESCO-nun Xoşməramlı səfiri kimi, isterse də dövlət idarəetməsindəki fəaliyyəti İLK'lərə zəngindir. Bu ilkərin sayı olduqca çoxdur... Əsas odur ki, onun imza atlığı hər bir İLK, ölkəmizdə və beynəlxalq aləmdə yüksək qiymətləndirilir, bəyənilir və təqdir olunur.

Mehriban Əliyevanın xeyriyyəçilik missiyasını geniş miqash tikinti-bərpa işləri, sadəliyi və mərhəməti, doğmələyi ilə qəhrəman Qazilərimizin yarasına məlhəm oldu.

Təsadüfi deyildir ki, Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdimatında bu prinsipləri xüsusi diqqətə çatdırır: “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır”.

Onun “Öz həyat kitabını yazmağa ancaq senin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir” fikri yaşadığı ömrə payında əldə etdiyi nailiyyətlərin, gəriddə işlərin vizit kartıdır.

Ən böyük mükafatı isə xalqın ona olan sevgisi, inamı, etimadıdır.

Mehriban Əliyeva bizlərə ünvanladığımız tək bircə müraciət forması “Sizin Mehriban” - söyləməkə, sadəliyi və mərhəbanlılığı ilə ürəkləri fəth etməyi bacarıb.

Samirə KƏRİMOVA

“Azərbaycan müəllimi”, 25 avqust 2023-cü il

HASSAS YANAŞMA, VATANDAŞ MAMNUNLUĞU


Elm və təhsil naziri Şamaxıda vətəndaşları qəbul edib

Avgustun 23-də elm və təhsil naziri Emin Əmrullayev Şamaxı şəhərində vətəndaş qəbulu keçirib. Qəbulda Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayon sahiləri iştirak ediblər.

Qəbuldan əvvəl Ulu Önder Heydər Əliyevin abidəsi ziyrət edilib, önnüne gül dəstələri düzülüb.

Qəbul zamanı vətəndaşlar müəllimlərin yerdeyişməsi, tələbələrin köçürülməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediliblər.

Elm və təhsil naziri qəbulu yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli iştiqamətində nazirliyin aidiyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.



Qarabağ Universitetinin

ən yüksək ballı tələbəsi:

"Peşəkar hüquqsunas olub, vətənimə xidmət etmək istəyirəm"

Bu il tələbələrin ali təhsil müəssisəsi seçimində böyük maraq göstərdikləri ali məktəblərdən biri də yeni yaradılan Qarabağ Universiteti da olub. Kifayat qədər yüksək ballı tələbə ilk seçimində məhz Qarabağ Universitetini yazış və bunun nəticəsində də ali təhsil müəssisəsinin əksəri ixtisasları üzrə yüksək qəbul ballı formalaşıb. Qarabağ Universitetinin ən yüksək ballı tələbəsi isə Zənfira Nəsimovadır. O, Salyan şəhərindəki 1 nömrəli məktəb-liseyi bitirib və bu il ali təhsil müəssisələrinə qəbul imtahanında III ixtisas qrupu üzrə 683,8 bal toplayıb.



Təəssüratlarını "Azərbaycan müəllimi" ilə bölüşən Zənfira Nəsimova bildirir ki, Qarabağ Universiteti gələcək üçün parlaq təəssürat bəxş edən ali təhsil müəssisələrindəndir.

"Inanıram ki, təhsil alacağım Qarabağ Universiteti növbəti illərdə təkcə regionun deyil, dünyanın ən yaxşı ali məktəblərindən birinə çevriləcək. 2-3 ay əvvəl bizzət tədbir olmuşdu və bu tədbirdə Qarabağ Universitetinin perspektivlərindən, karyeramızda oynaya biləcəyi roldan danışılmışdı. Bu görüş ali təhsil müəssisəsi seçimimə böyük təsir göstərdi və bundan sonra Qarabağ Universitetində təhsil almaq istədiyimi qətiləşdirdim. Həmçinin burada tədris aparacaq müəllimlərin xüsusun xaricdə təhsil almış şəxslər olması, təqəud proqramları və güzəştlər da buranı seçməyimin əsas səbəblərindəndir. Düşüñürəm ki, gələcək karyeram üçün Qarabağ Universiteti ən yaxşı bir seçimdir".

Zənfira "Hüquqsunaslıq" ixtisasına onda 9-cu sinifdən maraq yarandığını, ailəsinin və müəllimlərinin də seçimini dəstəklədiklərini vurgulayıb: "Bu ixtisasda özümü daha uğurlu görürəm və gələcəkdə yüksək nəsil ixtisası qazanacağımı inanıram. İstədim ki, bu 4 il on yüksək nəticələrlə başa vurur və daha sonra İngilterədə magistratura təhsili alıb. Dünyannın ən önde gəden hüquq şirkətlərinin birində təcrübə keçib, peşəkar hüquqsunas olub, vətəni xidmət etmək istəyirəm".

Qeyd edək ki, 2024-2025-ci tədris ili üzrə ali məktəblərə qəbulun birinci turunda 1104 gənc Qarabağ Universitetinə qəbul olub, onlardan 101-i 600 baldan yüksək nəticə göstərib. Ümumiyyətdə, ilk tədris ilində universitetin bakalavriat seviyyəsində 27 ixtisas üzrə kadr hazırlığı həyata keçiriləcək.

Kubra ŞAHİN

Ali məktəblərə qəbulda REKORD NƏTİCƏ

Azərbaycan ali təhsil sistemi növbəti tədris ilinə uğurlu startla başlayır. Dövlət İmtahanı Mərkəzinin (DİM) ali təhsil müəssisələrinə 2024-2025-ci tədris ili üzrə tələbə qəbulunun nəticələri bunu deməyə əsas verir. Nəticələr sevindiricidir və gözlənilən idi...

Ali məktəblərə növbəti tələbə qəbulu kampaniyasında son illərdə ən yüksək qəbul faizi əldə olunub. Belə ki, DİM-in 2024-2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə bakanlıq səviyyəsi üzrə qəbul müsabiqəsinin 1-ci turunun nəticələrinə əsasən, 55 656 nəfər tələbə adını qazanıb ki, bu da son illərin rekord göstəricisidir.

2024-2025-ci tədris ilindən fəaliyyətə başlayacaq Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulunun nəticələri də məlum olub. Nəticələrə əsasən, tələbə adını qazanan 87 nəfər yeni tədris ilindən Türkiyə-Azərbaycan Universitetində ali təhsil alacaq.

Tələbələrdən 30 nəfəri komütər mühəndisliyi, 30-u sənaye mühəndisliyi, 27-si isə qida mü-

Ümumiyyətdə, ali təhsil müəssisələrinə ixtisas seçimində 82 883 nəfər iştirak edib. Onlardan 55 656 nəfəri (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27 117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28 539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüquq əldə edib.

Bu ilin qəbul kampaniyası yeniliklərlə də əlamətdardır. Sevindirici həldür ki, bu il ilk dəfə yeni yaradılan Qarabağ Universiteti, Türkiyə-Azərbaycan Universiteti və İtaliya-Azərbaycan Universitetinə də qəbul aparılıb. İlk məlumatlara görə, Qarabağ Universitetində plan deyəri, demək olar ki, dolub.

Türkiyə-Azərbaycan Universiteti

Şərqi Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universitetinin tərəfdəşlığı ilə fəaliyyət göstərəcək. Komütər mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 684,9, ən aşağı nəticə 641,6, sənaye mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 663,7, ən aşağı nəticə 544,4, qida mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 632,8, ən aşağı nəticə 452,1 olub.

Ali təhsil müəssisəsi Azərbaycan Texniki Universiteti, Orta

həndisliyi ixtisasları üzrə təhsil alacaq.

Komütər mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 684,9, ən aşağı nəticə 641,6, sənaye mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 663,7, ən aşağı nəticə 544,4, qida mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 632,8, ən aşağı nəticə 452,1 olub.

Ali təhsil müəssisəsi Azərbaycan Texniki Universiteti, Orta

həndisliyi ixtisasları üzrə təhsil alacaq.

Komütər mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 684,9, ən aşağı nəticə 641,6, sənaye mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 663,7, ən aşağı nəticə 544,4, qida mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 632,8, ən aşağı nəticə 452,1 olub.

Ali təhsil müəssisəsi Azərbaycan Texniki Universiteti, Orta

həndisliyi ixtisasları üzrə təhsil alacaq.

Komütər mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 684,9, ən aşağı nəticə 641,6, sənaye mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 663,7, ən aşağı nəticə 544,4, qida mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 632,8, ən aşağı nəticə 452,1 olub.

Ali təhsil müəssisəsi Azərbaycan Texniki Universiteti, Orta

həndisliyi ixtisasları üzrə təhsil alacaq.

Komütər mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 684,9, ən aşağı nəticə 641,6, sənaye mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 663,7, ən aşağı nəticə 544,4, qida mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 632,8, ən aşağı nəticə 452,1 olub.

Ali təhsil müəssisəsi Azərbaycan Texniki Universiteti, Orta

həndisliyi ixtisasları üzrə təhsil alacaq.

Komütər mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 684,9, ən aşağı nəticə 641,6, sənaye mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 663,7, ən aşağı nəticə 544,4, qida mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 632,8, ən aşağı nəticə 452,1 olub.

Ali təhsil müəssisəsi Azərbaycan Texniki Universiteti, Orta

həndisliyi ixtisasları üzrə təhsil alacaq.

Komütər mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 684,9, ən aşağı nəticə 641,6, sənaye mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 663,7, ən aşağı nəticə 544,4, qida mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 632,8, ən aşağı nəticə 452,1 olub.

Ali təhsil müəssisəsi Azərbaycan Texniki Universiteti, Orta

həndisliyi ixtisasları üzrə təhsil alacaq.

Komütər mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 684,9, ən aşağı nəticə 641,6, sənaye mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 663,7, ən aşağı nəticə 544,4, qida mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 632,8, ən aşağı nəticə 452,1 olub.

Ali təhsil müəssisəsi Azərbaycan Texniki Universiteti, Orta

həndisliyi ixtisasları üzrə təhsil alacaq.

Komütər mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 684,9, ən aşağı nəticə 641,6, sənaye mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 663,7, ən aşağı nəticə 544,4, qida mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 632,8, ən aşağı nəticə 452,1 olub.

Ali təhsil müəssisəsi Azərbaycan Texniki Universiteti, Orta

həndisliyi ixtisasları üzrə təhsil alacaq.

Komütər mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 684,9, ən aşağı nəticə 641,6, sənaye mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 663,7, ən aşağı nəticə 544,4, qida mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 632,8, ən aşağı nəticə 452,1 olub.

Ali təhsil müəssisəsi Azərbaycan Texniki Universiteti, Orta

həndisliyi ixtisasları üzrə təhsil alacaq.

Komütər mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 684,9, ən aşağı nəticə 641,6, sənaye mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 663,7, ən aşağı nəticə 544,4, qida mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 632,8, ən aşağı nəticə 452,1 olub.

Ali təhsil müəssisəsi Azərbaycan Texniki Universiteti, Orta

həndisliyi ixtisasları üzrə təhsil alacaq.

Komütər mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 684,9, ən aşağı nəticə 641,6, sənaye mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 663,7, ən aşağı nəticə 544,4, qida mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 632,8, ən aşağı nəticə 452,1 olub.

Ali təhsil müəssisəsi Azərbaycan Texniki Universiteti, Orta

həndisliyi ixtisasları üzrə təhsil alacaq.

Komütər mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 684,9, ən aşağı nəticə 641,6, sənaye mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 663,7, ən aşağı nəticə 544,4, qida mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 632,8, ən aşağı nəticə 452,1 olub.

Ali təhsil müəssisəsi Azərbaycan Texniki Universiteti, Orta

həndisliyi ixtisasları üzrə təhsil alacaq.

Komütər mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 684,9, ən aşağı nəticə 641,6, sənaye mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 663,7, ən aşağı nəticə 544,4, qida mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 632,8, ən aşağı nəticə 452,1 olub.

Ali təhsil müəssisəsi Azərbaycan Texniki Universiteti, Orta

həndisliyi ixtisasları üzrə təhsil alacaq.

Komütər mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 684,9, ən aşağı nəticə 641,6, sənaye mühəndisliyi ixtisası

“İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formallaşması”

Avgustun 27-də Şəki şəhərində “İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formallaşması” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, elm və təhsil nazirinin müavini İdris İsayev, ekoloji və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Beynəlxalq Prokurorlar Assosiasiyanın baş katibi Roel Dona, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İrədə Hacıyeva, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babaev və digər qonaqlar iştirak ediblər.

Konfransda əvvəlcə Dövlət Həmni səs-ləndirilib, ulu öndər Heydər Əliyevin və şəhidlərinə xatirəsi bərdəqşəklik sükutla yad edilib.

Konfrans istirakçılarını salamlayan Baş prokuror Kamran Əliyev respublikamızda ekoloji problemlərin həlli, ekoloji mühitin sağlamlaşdırılması istiqamətində görülən işlərdən bəhs edib. Baş prokuror

İdris İsayev elmi-praktik konfransda iştirak edib



ölkəmizin beynəlxalq miqyasda global iqlim dəyişikliyinə qarşı mübarizədə öndə yer aldığı vurğulanıb.

Elmi-praktik konfransda çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev bil-

dirib ki, təhsil iqlim dəyişikliyi probleminin həllində mühüm tərəflərdən biridir. Belə ki, təhsil insanları münasibət və davranışlarını dəyişməyə təşviq edə bilər, eləcə də təhsil müəssisələrində gənclər qlobal istiləşmə-

nin təsiri və iqlim dəyişikliyinə uyğunlaşma yolları öyrənilə bilər. Gənclər arasında ekoloji bacarıqların təbliğinin vacibliyinə də toxunan nazir müavini bildirib ki, ekoloji təhsil formal və qeyri-rosmi öyrənmə mühiti-

nə integrasiya etməliyik. Məktəblər, kolleq və universitetlər kimi müəssisələr davamlılıq prinsiplərini öz programlarına daxil etməli, gəncləri ekoloji problemlərin həlli üçün bilik və axtılarda temin etməlidir.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov cəxşində otaf mühitin qorunması, iqlim dəyişikliyinin qarşısının alınması istiqamətində aparılan kompleks tədbirlərin Şəki şəhərində də davam etdirildiyini bildirib.

Beynəlxalq Prokurorlar Assosiasiyanın baş katibi Roel Dona Azərbaycan Respublikasının Baş Prokurorluğunun ekoloji hüquq-pozmalarla qarşı mübarizə təcrübəsinin beynəlxalq və regional təşkilatlar, həmçinin digər ölkələrin prokurorluq qurumları tərəfindən təqdim olunduğunu qeyd edib.

Konfransda həmçinin digər qonaqlar tərafından çıxışlar edilib və mövzü otafında müzakirələr aparılıb.

Konfransda "Azərbaycan Respublikasında ekoloji siyaseti dair" və "Azərbaycan Respublikasında ekoloji hüquq-pozmalarla qarşı mübarizə" ilə bağlı videoçarxlar da nümayiş olunub.

STEAM TƏHSİL - HADƏFLƏRƏ DOĞRU

İqrar Nəzərov 2026-cı ilə qədər STEAM metodologiyası 10000 sinifdə tətbiq edilməli



lanılması təlimin nöticələrinin ölçüləməsində vacib faktordur. Bizim hər sinif üzrə programlarımız var. Əməkdaşlıq, mühəndislik və robototexnika modullarında şagirdlərin bacarıqları yoxlanılır. Bu modulların müəyyənləşdirilməsi isə dünya ölkələrinin təcrübəsinə əsaslanır.

- Mühəndislik bacarıqları dedikdə, tam olaraq nəzərdə tutulur?

- Məsələn, lap erkən təhsil dövründən başlayaraq - aşağı siniflərdən uşaqlara dondurma çubuqlarından köprü düzəltməklə bağlı tapşırıq veririk. Ancaq həmin çubuqlarla surfing və məqsədə marketdan alımağı yox, özləri dondurma yedikən toplamalı olduqlarını bildiririk. Bu, həm də uşaqların ətraf mühitlə bağlı təsəvvürlerini yaranmasına, tullantıları yenidən emalın öyrədilməsinə kömək edir. Sonra həmin köprünin dayanıqlığını yoxlayırıq. Hansısa problem varsa, asan yollarla aradan qaldırmağa çalışırıq. Təbii ki, şagird bu prosesdə tek olmur, ona komanda yoldaşları da dəstək olur. Prosesi komanda şəklinde aparmağın üstünlüyü odur ki, bir şagirdin bilmədiyi mütələq digəri biliş və ortaya keyfiyyəti iş çıxır.

- Hazırda təhsilənlərin tərkibi necədir? STEAM təhsil metodu hansı sinif şagirdlərini şata edir?

- Hazırda STEAM 5-9-cu sinifləri əhatə edir. Yeni tədris ilindən 4-cü siniflərdə, növbəti ilən isə 3-cü sinifdə tətbiqi ilə bağlı müzakirələr aparılır. Hər il programlarımızı təkmilləşdirik. Artıq demək olar ki, pilot layihə seviyyəsindən, yəni laiyənin ilk tətbiqə başlaşmasından və 41 məktəbdə texminən 7000 şagirdi əhatə etməsindən 5 il ötməsinə bax-mayaraq hazırda STEAM məzmunu 210000 şagirdi üçün elçatandır. Hesab edirəm ki, növbəti illərdə STEAM ölkə təhsilinə bir hissəsi olmasından daha məqsədəyündigündür.

- Program 10-11-ci sinifləri niyə şata etmir?

- Biz təklif edirik ki, xüsusi STEAM əsaslı məktəblər yaradılsın və 10-11-ci sinif şagirdləri arasından seçimlər edək, maraqlı olan şagirdləri həmin məktəblərdə təlimlərə çəlb edək. Onları avadanlıqlarla təmin edək, beynəlxalq yaşlılara göndərək və mütəxəssis kimi hazırlayırıq. Mən eminəm ki, gələcəkdə onlar arasından Elon Masklər da, Bayraqdarlar da çıxacaq.

- Azərbaycanın mövcud kurikulum programı STEAM metodologiyasına nə dərəcədə adaptasiya olub?

- Əslində, bu programlar bir-birinə bənzəyir. Kurikulumu mənim-səyən müəllimin STEAM metodologiyasını mənim-səməkdə heç bir problemi olmamalıdır. Çünkü bu

gird sayı 280000 olmalıdır. Hər il statistik məlumatları toplayıb hədəfləri müəyyən edərək addım-adım hədəf doğru gedir. Strategiya da olan bütün hədəflərə çatacağımızı düşünürəm.

- Oktyabrda Green STEAM Azərbaycan Festivalı (SAF) keçiriləcək. Festivalla bağlı planlaşdırın nadir?

- Green SAF2024-də 8 kateqoriyadan 7-si üzrə istirakçılar yaşlı həllər təklif edəcəklər. Məzmunu tam olaraq COP-a uyğunlaşdırılmışa və iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə yönəlik addımlar atılağıq.

- Müəllimlərin hazırlığı vəziyyəti necədir, kadr hazırlığının həyata keçirilməsi istiqamətində STEAM hansı üsüldən istifadə edir?

- Yeni tədris ilindən 4-cü siniflərə də əhətə edəcəyimiz üçün həzirdə müəllimlərin hazırlığı prosesi-nə başlamışdır. Bu il üçün 3000 müəllim hərəkətəlməli. Onlardan 2200 müəllimin ibtidai siniflər üzrə fealiyyət göstərməsi nəzərdə tutulub. Program 48 saatlıq moduldan ibarətdir. Hazırlaşan müəllimlərin hər biri imtahın verməli və sertifikat almılmalıdır.

- Kadr hazırlığı çətin bir prosesdir. Müəllimlərin öyrənmə prosesində xarici təcrübəyə əsaslanan bir nəçə üsüldən istifadə edirik. Bunlardan STEAM metodologiyalarını özündə təqdim etmək istəyir. Cənubi biz yaxırda yox, şəkillər və əyani vəsaitlərlə işləmə və əsaslanıb sistemli izah etmə formasına üstünlük veririk. Bununla yanaşı, şagirdləri gündəlik kitablardan nəyinə əzərəlməyə məcbur etmir. Onlar hansısa bir təpşinmiş hazırlıqlı alırlar.

- STEAM mərkəzlərində müxtəlif yaş səviyyələri üzrə hazırlanmış 40-dan çox dərs vəsaiti var. Kitablar mütəxəssislərimiz tərəfindən həm tərcümə vəsaitləsi, həm də xüsusi şəkildə tərtib edilir. Bu kitabların digər dərs vəsaitlərindən fərqli var. Cənubi biz yaxırda yox, şəkillər və əyani vəsaitlərlə işləmə və əsaslanıb sistemli izah etmə formasına üstünlük veririk. Bununla yanaşı, şagirdləri gündəlik kitablardan nəyinə əzərəlməyə məcbur etmir. Onlar hansısa bir təpşinmiş hazırlıqlı alırlar.

- BEYNALXALQ SƏVİYYƏLİ STEAM ÇEMPIONATLARINA HAZIRLIQ HANSI SƏVİYYƏDƏDIR, TƏHSİLƏNLƏRİN GÖŞÜLMƏSİ PROSESİ NECƏ GEDİR?

- SAF 2024-də üç kateqoriyada beynəlxalq yarışlar üzrə nəzərdə tutulub. Bu kateqoriyalar üzrə yarışma üçün müxtəlif ölkələrdən xeyli nümayəndələr gələcəklər.

- STEAM təhsil metodu qarşıya qoyulan hədəflərə çata bilirimi?

- Mən, uzunmüddətli hədəflərə çatmaq üçün qədər istəyirəm ki, 2 il öncə Texasda keçirilən VEX robototexnika yarıştasında bizim şagirdlərimiz hazırladıqları robot ilə 4800 komanda içərisində 6-ci yerdə qərarlaşmışdılar. Bu il isə iki kateqoriyada yarışmaq üçün Amerikaya gedəcəklər.

- Həmən sənədlərdə bizim üçün 7000 şagird hansı sahələrə yönəlib. Layihəyə başladığımız insanlar hələ məlumatlı bazarında, ölkə iqtisadiyyatında hansı rol oynamır. Ümumilikdə isə qısamüddətli hədəflərə çatdıǵımızı düşünürəm.

Günel ABBAS

Təhsilənlərin STEAM mərkəzlərinə çalı edilməsi prosesi necə gedir? Hazırda bu sahədə vəziyyət nə yerdədir?

- STEAM mərkəzlərənəsən orta məktəblərinən bazasında qurulur. Hazırda ölkəmizdə 30-dan çox STEAM mərkəzi var. 240 şagirdimiz Elm və Təhsil Nazirliyinin UNICEF-ə birləşdirən həyata keçirdiyi "Green Skills through STEAM" - "STEAM ilə yaşlı bacarıqlar" layihəsindən istifadə edir. Həmin uşaqları müvafiq olaraq seçim turları əsasında müvəyyənləşdirilir. Ancaq digər layihələrə şagirdlər qeydiyyatdan keçirək yazılı bilərlər. Avgust ayının 1-dən etibarən ölkənin müxtəlif regionlarında əhatə edən 19 STEAM Mərkəzində çalışan 43 müəllimiz oktyabrda keçiriləcək Yarış STEAM Azərbaycan Festivalına (Yaşlı SAF 2024) müxtəlif siniflərdə təhsil alan 500-dən çox şagirdlər həzurlaşır. Yeni tədris ilinin başlanması ilə bu rəqəm bir neçə dəfə artacaq.

- Orta əməkzəhlil müəssisələrindən şagirdlərin STEAM bacarıqlarına dəstək verən layihələr həyata keçirilir. Bu, prosesə təsir edir?

- Keçen il statistik məlumatlar da qız uşaqlarının təhsil almaları ilə bağlı həssas qəbul edilən bölgələrdə "Qızların rəqəmsal bacarıqlarının inkişafı və kariera seçimində dəstək" adlı layihə keçirilmişdir. Təbii ki, bu kimi fəaliyyətlər prosesə öz təsirini müəyyən qədər göstərəcək. Ancaq uzunmüddətli perspektiv oluduğu üçün indidən dəqiq bir fikir bildirmək çətindir.

- STEAM-in şagirdlərin bacarıqlarını təzə çıxarmaq məqsədilə həyata keçirdiyi çoxsaylı fəaliyyətlərin növü nələrə əsaslanır?

- Şagirdlərin bacarıqlarının yox-

Atalarının yolunu davam etdirmək istəyən şəhid övladları

"Təhsil" düşərgəsindən reportaj

Bəzən insan bütün qaçaqçılar-dan uzaqlaşır elə bir yerə getmək istəyir ki, orada hər şey saf və təmiz olsun. Hələ insan ayağı dəyməmiş sahilərin dənizi qədər temiz. O yerdə elə insanlar olsun ki, adamın ruhu dincəsin. Onlarla susmaq belə qəlbə hüzur versin. Nə zaman daxilən sixıntı içərisində olsam, hansısa bir formada taleyin qızılı ipləri məni o insanlara tərəf çəkir.

Görəsən, nədir o adamların sirri?! Öz-özümə bu barədə çox düşünmüsəm, ancaq mənətiq əsas-lara söyklənən bir cavab tapa bilməməşim. Ona görə də həmin gönürlərin nəticəsi mənim üçün hər zaman sırlı qəhb. Bəzi hallarda mistik bir variantın real olmasına üstünlük verirəm. Bəlkə də, onlar-ın üzərində ən ali zirvələrdən boyanan doğmalarının nəzəri var deyə, bu qədər sehri təsir bağış-la-ylar.



Düşərgədə onu maraqlandıran, heves-karı olduğu bir çox oyunları öz yaşıdları ilə beraber oynamama imkanı əldə edib: "Bu düşərgə həm de sosiallaşmaq üçün bize şərait yaradır. Bundan evvel başqa düşərgələrde iştirak etmişəm. Burada on sevdiyim fealiyyət hər gün futbol oynamaqdır, cünki bu, ən sevdiyim oyundur".

Söhbətimizin yekununda yoldaşları fut-

mətində çalışmaq isteyir. Təhsilini də bu is-tiqamətdə almağı düşünür. Düşərgəyə qar-ası da birgə gəlib.

Teyyubun sözünerən görə, düşərgənin yaxşı təraförflərindən biri də telefon istifadə etmədən də əylənməyin mümkün olmasının usaqlara əyani şəkildə göstəriləməsidir.

Bayaqdan zəlin giriş tərfindəki gim-nastika divarında idman hərəkətləri edən bir nəfər diqqətimi çəkir. Adını və yaşıni öyrə-nirom. 17 yaşlı Elmır şəhid çavuş Ruslan Rəhimovun oğludur. Həm idmana, həm də tarix və coğrafiyaya xüsusi marağlı var, goləcəkde ise iqtisadiyi olmaq isteyir. Elmır deyir ki, bundan evvel də bir çox düşərgələrdə iştirak edib. Ancaq bu düşərgə elə maraqlıdır ki, heç bitməsini istəmir.

Oyunların bir qədər yekunlaşması ilə içəri daxili olandan səhbatlaşmək istədim usaqlardan biri axır ki, yüksəlməyə vaxt tapır. Yaxınlaşdırıcı olarımla, 13 yaşlı Cavid şəhid çavuş Canlar Cavadovun oğludur. O, göləcəkdə polis olmaq və təhsilini Amerikada almaq isteyir. Cavid deyir ki, düşərgə usaq-lara telefondan uzaqlaşın real dostluqlara fokuslanmağa, sosiallaşmağa tökan verdi. İlk günlər telefonsuz vaxt keçirmək çətin olsa da, sonradan öyrəşiblər, fealiyyətlər onlara elə maraqlıdır ki, heç telefon yadlarına da düşmən.

Söhbətimiz boyu atlığı hər topu basketbol səbətindən keçirən Adnan nozərimdən



göz həkimi olacaq. Zərifə burada hər kəsin onlara çox məhrəban rəftər etdiyini bildirir. Burada qazandığı dostlarından biri yanında eyleşib, onunla birgə rəsm çəkir.

Bir az da onunla səhbatlaşır. Yağmur şəhid çavuş Vasif Quluyevin övladıdır. 12 yaşlı Yağmur da həkim olmaq arzusundadır. O, Beyləqan rayon 7 nömrəli liseyin şagirdidir. Yağmur düşərgədə bütün oyunların maraqlı olduğunu, ancaq onu daha çox colb edən fealiyyətin rəsm çekmək olduğunu deyir. O, təbiətlə bağlı rəsmərlər çəkməyə dəha-çox meyil edir. Rəsmərlərdə, əsasən, atasının şəhid olduğu Füzləni təsvir edir.

Fealiyyətlərin sonunda xatirə fotosu çə-kilməsi məqsədilə usaqları amfiteatrda top-layırlar. Hamısı bir yerdə əl edirlər. Aralı-rından birinin azadlıq işarəsi tutması məndə



cu sinfində təhsil alır. Polis olmaq isteyir və təhsilini də bə istiqamətdə davam etdirməyi düşünür.

Öğlənlər səhbat zamanı bir məqam xü-susi diqqətimi çəkir. Onların əksəriyyəti hü-quq mühafizə orqanlarına, hər sahəsinə me-yillidirlər. Bu iğidirlərin hər biri goləcəyin ay-dınları, böyük saxlıyyətlər olacaq, on önem-lisi Vətənin müdafiəsində dayanacaqlar. De-məli, heqiqətən də kökü üstündə bitir.

Bunları düşündükce içimdə hüzur və qürur hissini cini anda yaşayıram. Şəhid övladlarının gözlərində sevinc və göləcəyə da-

xüsusi maraq yaradır. Çökilişdən sonra, hə-min qız və yanında eyleşən başqa bir qız orada qalır. İri addımlarla pilolemləri çıxi-ram. Moni görün kimi, ikisinin ortasında eyleşməyim üçün yer göstərirəm. Öyrənirəm ki, onlar Şuşanın azadlığı uğrunda şəhid olan Asif Qocayevin övladları Xədicə və Məryəmdir. İndi Məryəmin azadlıq işarəsi tutmasının mənasını dəha yaxşı anlayıram.

Məryəm 10 yaşındadır. Gəncədə 12 yaşlı tam orta məktəbdə təhsil alır. Həm də incəsənət maraqlı var. İki ildir ki, skripka ilə meşğül olur. Deyir ki, burada öz yaşıdlarından basketbol oynaması da öyrənib. Ən sevdiyim fealiyyət isə rəsm çekməkdir, cünki bu sahədə çoxşayı uğurları var. Məryəm rəsm üzrə müsabiqədə 3-cü yeri tutub. İncə-sənətə bu qədər maraqlı olsa da, dəha fərqli bir peşəni seçmək fikrindədir. Uşaqların hü-quqlarını müdafiə etmək üçün hakim olmaq istəyir.

Xədicə isə 12 yaşındadır, Azərbaycan dili üzrə respublika fənn olimpiadasında 2-ci yer tutub. Xədicə həm de fortepiyana ifa etməyi bacarrı. Düşərgədə dəha çox voleybol və stolüstü tennis oyunlarının diqqətimi çəkdiyini deyir. O, həkim olmaq isteyir. Gələcəkdə xəste usaqları ödənişsiz əməliyyat edəcək. Hər ikisine qəlbələri qədər böyük və üvi arzularına çatmaları yolunda uğurlar di-leyirəm. Artıq səhbatlaşma zamanı çatıb. Qa-piya tərəf yönəlirik. Məryəm qaćaraq yanına golir. Əllərini bir-birinə möhkəməcə do-layaraq məni qucaqlayır. İcmidəki hüzur bi-ra-beş artır. Məryəmin hörülüklü, uzun saçları-ru oxşayıb, qapıya yönəlirəm.

Yol boyu düşündürəm. Şəhid övladları böyüdüldükcə, yaşa dolduqca atalarının kim ol-duğunu daha yaxşı anlayırlar. "Mən şəhid olduğum!", "Mən şəhid qızıym!" ifadələri-ni qürurla söyləyirlər. Nə zaman gözlerini həsrət bürüso bu müqəddəs ad onlara təsəlli verir, heyat esqi və mübarizə rəhu aşılır. Biza isə yeri geləndə onların qəlbindəki ta-latümləri duymaq, əmanətlərə sahib çıxmə düşür...

Günel Abbas



Yenə həmin günlərdən biridir. Bu dəfə yolumuzu Zuğulbadan salmışq. Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və "Zəfər" Şəhid Ailələrinə Dostlıq İctimai Birliyinin dəstəyi ilə şəhid övladları üçün təşkil olunmuş "Təhsil" adlı yay düşərgəsinə gəlmişik. Hətta deyilən vaxtdan bir az da tez çatmışq. Düşərgə iştirakçıları istirahət mərkəzindən çıxıb, oyun zalına tərəf istiqamət alırlar. Hər addımlarını, baxışlarını müşahidə etməyə başlayırlar. Bu əsnada onlara qəhrəman övladı arasından yaşına qəhrəman axtarıram. Amma işim çətindir, cünki bu usaqların hər biri özeldir.

Zəlin girişindəki oturacaqlarda eyleşən 15 yaşlı bir oğlan diqqətimi çəkir. Zəhmli baxışlarını zəlin düz mərkəzinə zilləyib. Əlimi xəfice cıynına qoyub, yanında oturmaq üçün icazət verirəm. Başını çox da qaldırmadan təsdiq edir ki, eyleşim. Adını soruşuram, forqlı bir şəkilde cavablaşır:

"Mon şəhid mayor Şahlar Cəfərovun oğlu Fezai Cəfərli. Məni çox vaxt hem xərici görkəm, həm də xarakter cəhətdən atama bənzədir". Başını yana çevirib, azaciq gülümseyərək, "sakit təbətəli olmağım atamdan mənə qalan bir mirasdır", - deyə oləvərdir.

Fəzai bize geləcek planlarından da danışır, deyir ki, geləcəkde Fövqələde Hallar Nazirliyində çalışmaq istəyir. "Həzirdə Səbirabad rayon Xələfli kənd tam orta məktəbində təhsil alıram. Bizim ailədə herbi sahə-yə böyük maraq var, ona görə də geləcek təhsil planlarını bu istiqamətdə qururam. Eyni zamanda ingilis dilini öyrənməyə də böyük həvəsim var".



Bir qədər sonra topu düz yanımıza düşür. Göttürməyə gələndə onu da səhbat qoşmaq istəyirəm. 14 yaşlı Adnan şəhid Muxtar Babayevin oğludur. Əslen Cəlilabad rayonundadır, ancaq Bakıda yaşayır. 149 nömrəli məktəbin 8-ci sinifində təhsil alır. Adnan da polis olmaq və təhsilini bu sahədə almaq isteyir. O, təhsilini Harvard Universitetində almaq fikrindədir. Deyir ki, düşərgə onlara yaxşı dostluqlar qazandırıb.

Şəhid polkovnik-leutenant Soltan Məmmədovun oğlu Əli de yanımızdadır, maraqla müşahibəmizi dinleyir. Bir qədər də onunla həmsəhəb olmaq isteyirəm. Əli Bakı şəhər 3 nömrəli tam orta məktəbin 9-

ır böyük ümidi görmek məni də xoşbəxt edir. Vətən mühərribəsində şəhid olanların əmanətləri xüsusi həssaslıqla qorunur. Şəhid və qazi ailələri, onların övladları dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunur.

Dərin düşüncələrdən həmkarlarının məni seslemesi ilə oyanıram. Deyirler, qızlar həyətdəki çardaqlarında rəsm hazırlamaqla bağlı fealiyyətlərə kecid edirlər. Yanaşı oturub eyni rəsm üzrə isələyən iki qız diqqətimi çəkir. Uzunsaqlı bir qadın rəsmi çəkirlər. Qızlara yaxınlaşır, yanlarında eyleşirəm. Mirzə Axundovun qızı Zərifə Axund-zadənin 11 yaşı var. Deyir ki, böyükənde

Uğur hekayələri

"Tədqiqat işlərimi Azərbaycan təhsilinə həsr etdim"



Nəriman Qəhrəmanlı:

"Harvard Universitetinin Təhsil Məktəbindən ilk azərbaycanlı olaraq məzun olmaq qürurvericidir"

Son illər ali təhsil sahəsində həyata keçirilən islahatlar gəncərimizin dünyasının nüfuzlu ali təhsil müəssisələrində təhsil alma imkanlarını yaxşılaşdırmaqla ölkəmizdə yüksəkxitəslə mütaxassis hazırlığının təmin olunmasına əhəmiyyətli istiqamətlərdən birinə çevrilib. Ölkə başçısının müvafiq sərvətə ilə bu yaxınlarda "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-ci illər üçün Dövlət Programı"nın müddətinin 2028-ci ilə qədər uzadılması isə bu sahədə dövlətin diqqət və qayğısının daha bir bariz nümunəsidir. Adıçıkılık Program çərçivəsində xaricdə təhsil arzularını gerçəkləşdirən gənclərimizdən biri də ABŞ-nın nüfuzlu Harvard Universitetindən məzun olan Nəriman Qəhrəmanlıdır. Müsahibimizi oxucularımızla da ha yaxından tanış edək.

Tanım: Qəhrəmanlı Nəriman Habil oğlu 1992-ci ildə Bərdə şəhərində anadan olub. 2010-cu ildə Bərdə şəhər Akademik Zərifə Oliyeva adına texniki fənlər təməyülli məktəb-liseyi bitirib. Orta məktəb illerindən şəhər, zona və ölkə əhəmiyyətli sahmat və bilik yarışlarında, elcə də riyaziyyat üzrə olimpiyadalar, tələbələk illeri dənəmində isə "No? Harada? Ne zaman?", "Xəməs" Milli İntellektual Oyunu və "Beynəlxalq" kimi intellektual yarışlarda iştirak edərək coxşalar uğurlar əldə edib. 2010-cu ildə 642 balla Bakı Dövlət Universitetinə daxil olub və 2014-cü ildə "İqtisadiyyat" ixtisası üzrə həmin universitetdən məzun olub. Daha sonra təhsilini 2015-2016-ci illerde İspaniya Krallığının Barselona Muxtar Universitetində davam etdirib və 2016-ci ildə məzun olaraq, "Beynəlxalq biznesin idarəe edilməsi" ixtisası üzrə magistr dərəcəsi əldə edib.

Əmək fəaliyyətinə 2016-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyində məsləhətçi olaraq başlayıb. 2017-2023-cü illerde Təhsil Nazirliyinin Akkreditasiya və Nostifikasiya İdarəesində və Təhsil Kəfiyyət Təminatı Agentliyində müxtəlif vəzifelərdə çalışıb. 2023-2024-ci illerde "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Program" çərçivəsində ABŞ-nın Harvard Universitetində "Təhsil siyaseti və təhlili" ixtisası üzrə magistratura təhsili alıb. Hazırda Elm və Təhsil Nazirliyinin Mətbətəcəqlər və ümumi təhsil siyaseti şöbəsində müdürü olaraq işləyir.

Harvard Universitetindən məzun olmaq necə bir hissdir? Harvard Universitetinin Təhsil Məktəbindən ("Harvard Graduate School of Education") məzun olan ilk azərbaycanlı kimti təsəssüratımızın necədir?

- Harvard Universitetindən, xüsusile, Təhsil Məktəbindən ("Harvard Graduate School of Education") ilk azərbaycanlı olaraq məzun olmaq qürurvericidir. Həsab edirəm ki, ilk azərbaycanlı olaraq Universiteti fərqlənmə (UMG 3.9/4.0) ilə bitirmeyim məndən sonra Harvard Təhsil Məktəbindən təhsil almaq üçün müraciət edən azərbaycanlılar barədə əvvəlcədən müsbət fikir formalşaması, müyyən mənada, təsir edib. Sevindirici haldr ki, bu tədris ilindən etibarən Harvard Təhsil Məktəbindən ərtiq 3 azərbaycanlı tələbə təhsil almağa başlayıb.

- Harvard sizə nə verdi, hansı biliq ba təcrübələri qazandırdı və tədqiqat mövzunuz, ixtisəsiniz barədə nə deyə bilərsiniz?

- Əvvəl də qeyd etdiyim kimi, Harvardda ixtisasımı "Təhsil siyaseti və təhlili" ("Education Policy and Analysis") olmuşdur. Təhsil alıǵım il müddətində professorlarım tərəfindən mənə təhsildə uğurlu siyaset müyyənetmən

- Dövlət Programunun əhəmiyyəti və həyatınızda rolü barədə nə deyə bilərsiniz? Bu barədə düşüncələrinizi bölüşməyinizi xahiş edirik.

- Danılmaz faktdır ki, dünyada minlərlə gənc nüfuzlu ali təhsil müəssisələrinə qəbul olsa da, maddi imkan yetersizliyi səbəbindən həmin müəssisələrdə təhsil almaq şansından məhrum olurlar.

ram, cümlə beş olmadıdan sonra yalnızca çox çalışmak yetərsizdir. Qısamüddətli və uzunmüddətli hədəflərin yəldiğə şəxsi inkişaf planı hazırlanıq və həmin hədəflər üzrə görülən işlərin müətəmədi monitorinqini aparmaq bu istiqamətde kifayət qədər faydalı ola bilər.

- Ölkəmizdə yeni ali təhsil müəssisələri yaradılıb, Qarabağ və Türkiyə-Azərbaycan, İtaliya - Azərbaycan universitetlərinə qəbul keçirilib. Siz bunu yenilikləri necə şərh edardınız?

- Çox müsbət qiymətləndirirəm. Bu yeniliklər, Azərbaycanın ali təhsil sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq və bu sahədə regional əməkdaşlığı gücləndirmək istiqamətində atılan əhəmiyyətli addımlardır. Xüsusilə, Qarabağ Universitetinin fəaliyyətə başlaması, inanıram ki, Qarabağ regionunun yenidən qurulmasına, orada insan kapitalının inkişafına, o cümlədən regionda iqtisadi, mədəni və elmi potensialın artırılmasına mühüm töhfə verəcəkdir.

Mixtəlif ölkələrlə əməkdaşlıq sayısında yaradılan universitetlər müterəqqi beynəlxalq ali təhsil modellərinin Azərbaycana "idahna" şəraiti yaratmaqla, əlkəmizin beynəlxalq ali təhsil məkanına dəha sərətli tələbələr üçün yaradığı imkanlar barədə məndən eşidən öz təəccübələrinə gizlədə bilmir və azərbaycanlı gənclərin nə qədər şanslı olduğunu söyleyirdilər.

Qeyd edim ki, başqa ölkələrdən olan tələbə yoldaşlarının əksəriyyəti hər hansı emlaklarını satmaq və ya yüksək məbləğlərdə kredit götürməklə Harvard təhsilərləri maliyyələşdirirdilər. Buna görə də onlar Dövlət Programının azərbaycanlı tələbələr üçün yaradığı imkanlar barədə məndən eşidən öz təəccübələrinə gizlədə bilmir və yeni elmi tədqiqatların aparılmasına imkan yaradacaqdır.

- Hazırda bütün dünyada təhsil an sərətli inkişaf edən sahədir. Ali təhsildə nə kim mühüm çərçivələri qəbul keçid edardınız?

- Hazırda Dövlət Programının müddəti uzadılıb və 2022-2028-ci illər olaraq müəyyən edilib. Siz programın müddətinin uzadılmasının əhəmiyyətini necə qiymətləndirirsiniz, gənclər nə kim təsviyələrinə olardı?

- "Qara qızıl" in insan kapitalına çevrilməsinə xidmət edən belə bir möhtəşəm təsəbbüsün icra müddətinin uzadılması, təbii ki, ancaq sevindirci hal ola bilər. Şübhəsiz ki, əmek bazının tələbələrinə cavab verən rəqəbatçılığı yetti və yüksəkxitəslə pəşəkar kadrların hazırlanmasında xaricdə təhsil üzrə cari və əvvəlki dövlət proqramları mühüm töhfə vermiş və verməkdə davam edir.

Dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq istəyen gənclərə əsas təsviyyəm məqsədöñü şəkildə və əzmələ öz üzərlərində çalışmalıdır. Burada "məqsədöñü" sözünü xüsusi vurğulamaq əvəz olunmaz bir fürsətdir.

- Harvardda bütün dünyadan mərəq var. Sizə, Harvard fərqli edən əsas xüsusiyyətlər nələrdi?

- Əsas amillər kimi dünyasöhrətli professorların, geni tədqiqat imkanlarının, zəngin tədris resurslarının və əməkdaşlılıq, mükemməl tədris mühitinin mövcudluğunu vurğulaya bilər. Dünyanın ən istedadlı və öməni uğurlara imza atmış gəncləri arasından seçilmiş tələbələrlə birlikdə təhsil almaq, onlara fikir və təcrübə mübadiləsi aparmaq, yekunda isə Harvardın nüfuzlu məzun şəbəkesinə qoşulmaq əvəz olunmaz bir fürsətdir.

- Məsahibəyə görə təşəkkürümüz bilidir və bol uğurlar arzulayırıram.

Oruc MUSTAFAYEV

"Kod yazmağı 12 yaşimdə özüm öyrənmişəm"

Həsən Vəliyev:

"ABŞ-da təhsil almaq istəyirəm"



Məktəblilərimizin uğurunun növbəti sədəsi bu günlərdə Moldovannı paytaxtı Kişinyov şəhərində goldi. Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında (EJOI 2024) 3 məktəblimiz fərqləndi. Bakı şəhəri 157 nömrəli tam orta məktəbin IX sinif şagirdi Həsən Vəliyev gümüş, Bakı Türk Anadolu Liseyinin IX sinif şagirdi Əhməd Qonbərli və Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbin IX sinif şagirdi Muhammedali Əhmədov bürünc medal qazandı.

“Gələcəkdə alım olacağım”

“Komputere həmişə marağım olub”, - deyən Həsən Vəliyev gölöcəyini də bu sahədə görür, özü də alım kimi: “ABŞ-da təhsil almaq isteyirəm.



Gələcəkdə alım olacağım”.

Alımlık sadəcə istedad deyil, uzun müddət araşdırmaq, tədqiqat bacarığı da tələb edir: “Bu bacarığım da var. Anam biologiya müəllimidir. Oxumağıma, araşdırımlar etməyimə daim kömək edib. Onuna birləşdə araşdırmağı, maraqlandığım sənədlərini tapmağı öyrənməyim. Bu prosesi sevirəm. Bunun üçün hevesim da var, marağım da”.

Məktəbəkə, daha sonra olimpiadaların uşaqını ilə diqqəti özünə cəlb edən Bakı məktəblisi Beynəlxalq Olimpiadalarla Hazırlıq Mərkəzində hazırlanıq colb edilən şagirdlərdən.

Informatikada parladıǵına baxmayın, ilk sevgisi riyaziyyata olub

Həsən Vəliyev 2009-cu ildə Bakıda doğulub. Məktəbə Bakıda 157 nömrəli tam orta məktəbdə gedib. Riyaziyyatı da elo burada sevib: “Uşaqlıdan riyaziyyat elmine böyük marağım var. Çətin həlli olan riyaziyyat məsələlərini həll etmək çox maraqlıdır. Bu fənni mən ilk müəllimim Cəfər Ceyran Nağıyevə sevdirdi”.

12 yaşından başlayan kod yazmaq bacarığı informatikanın ağırlıq dərəcəsinin riyaziyyatı üstələməsi ilə nəticələnib. Olimpiada və biliq yarışlarında da elo informatikadan qatılıb: “İlk defə kod yazmağı 12 yaşında özüm öyrənmişəm. O, məktəbənən maraqlılar arasında da danışır: “Üzgülçülüyə böyük həvesim var. Üzəməyi hələnən qatılıqlıdan öyrənməyim. Dərslərdən böyük hərəkətli və maraqlıdır. Amma kitab oxumağı vaxt həmişə var. Uşaqlıdan kitab oxumağı çox sevirdim. İlk defə informatika olimpiadasına VIII sinifdən qatıldım”.

Həsən hələ yarışlarda xüsusi şəhəmiyyətli kod edən komandada ishləmə bacarığından danışır: “Məktəbimizdə komanda yaratmış. Bu, robototexnika yarışlarına qatılıqla birlikdə uğur qazandığımız bir komandadır. Ancaq son istirak etdiyim Yeniyetmələrin Avropa İnformatika Olimpiadasına (EJOI 2024) seviləndən qatıldım”.

Məlumat üçün qeyd edək ki, məktəblilərimiz sözügedən olimpiadada 2017-ci ildən istirak edirlər və bu vaxt kimi 4 gümüş, 8 bürünc medal qazanıblar. İndiyədək ölkə üzrə fərqli yaş grupplarından olan şagirdlərimiz müxtəlif miqyasda keçirilmiş programlaşdırma müsabiqələrində ümumilikde 77 medal elde ediblər.

Ruhiyə DAŞSALAHLİ

O faktı xatırlatmaq istərdik ki, Qərbi Azərbaycanın hayatımda, tərixin müxtəlif məqamlarında uzun müddət milli dövlətçiliyindən uzaq düşən xalqımız inkişaf yolunu elm və təhsildə görübür. Maraqlı olan budur ki, bu yanaşma hər bir xalqın dəyər ölçülərinin inikası olan folklor nümunələrində ifadə olunur. Bu nümunələrde xalqımızın bəşəriyyətin özünü axtarmaq və tapmağın yeganə yolu kimi təhsil kontekstini müşahidə etmək mümkündür. İstər nağıl və dastanlarımızda, istərsə də şifahi ədəbiyyatımızın daha çox yayılan bayati və qoşmalarımızda o tendensiyən ötəri olmadığını görürük. Folklorumuzun müxtəlif janrlarının qəhrəmanlarının dövrünün ən qabaqcıl müəllimlərindən elm alıqları da buna görədir ki, epizodik və təsadüfi hallardan sayıla bilməz.

Yazımızda XIX əsrin ortalarından cəmiyyətimizin əsas problemlərindən biri kimi gündəmən götürülen, aktuallaşan təhsil məsələsinin Qərbi Azərbaycanda inkişaf mərhələlərindən səhifə gedəcək. Hesab edirik ki, yazımız indiyə qədər də tədqiqatçıların xüsusi diqqət ayırdıqları mövzuya ətrafında elmi içti-maiyyətdə yenə aşdırılmalarına im-pus verəcək.

Bu kontekstdən yanaşsaq, azından, 200 il müddətində - məsum Türkmençay Sülh Müqaviləsindən üzübüri regionda erməni kimliyinin faktı əvvəlmiş üçün əldən-ayaqdan geden qüvvələrin atlığı addımı bir dəha xatırlatmaq istərdik. Bu tarixi torpaqlarımızda "Ermeni vilayəti"nin yaradılmış haqqında Rusiya imperatorunun mart ayının 21-də, xalqımızın ən müqəddəs bayramlarından olan "Novruz"un göldüyü gün imzalandığı gün oldu. Buna görə də Qərbi Azərbaycan milli maarifçilik mühitinin formalasmasında azərbaycanlı ziyan qadınları rolinu, bu mühitin sərtləndirən amillər barədə söz açmağı vacib sayırıq. O fakt da danılmaz həqiqətlərindən ki, İravan şəhəri Azərbaycan şəhərləri ilə yanmış müxtəlif tozkırı və cüngüldər cökildiyi reallıqdır. Qədim İpək yolu Azərbaycan üzərindən keçən hissəsində yerləşən ən mühüm şəhərlərden biri kimi İravan ancaq ticarət karvanlarının nefərdək üçün burada əsrlərə bax-başa dayanan mövcud karvansaları ilə deyil, həm də elm və senet maskəni olaraq tanınır. Əsasən şəhərdəki məscid və mədrəsələrdə topalanın müxtəlif yaradıcı insanların qiyaməti əlyazmalarının saxlandığı on etibarlı yerlər də bu ocaqlar olub. Orta əsrlərde ekşər elm və mədəniyyət mərkəzləri kimi, Şərqi poeziyasının nadir nümunələri İravan da tərcümə edilir, ədəbi məclislərde qiraat ustaları tərəfindən oxunurdu. Bu faktların özü İravan şəhərindən keçən karvanlara qoşularaq yola çıxan insanların üçün belidəci idi. O cəlbəciliyi yaranan ədəbi hadisələrden birini qeyd etməyi lazımlı: Şərqi ədəbiyyatının görkəmli nümayəndələrindən biri Sədi Şirazının fars dilində yazuğu, Yaxın və Orta Şərqdə on çox oxunan, mədrəsələrdə tədris edilən, tərcümə olunan "Gülüstən" əsərinin İravanda tərcüməsi maraqlı edəbə faktlarından biridir. Əsərin Azərbaycan diline tərcüməsinin nadir əlyazmalarından biri Məhəmməd ibn Hüseyn Rəvaniyə məxsusdur. Onun XVII əsrin ortalarında tamamladığı "Tərcüməyi Güllüstan" əlyazmasının həcmi 107 vərəqdir və həzirdə Təbrizdəki Milli Kitabxanada saxlanılır. Qeyd edək ki, XX əsrin əvvəllerində kimi Azərbaycanda, Naxçıvanı saxlamış əlyazmaları 1923-cü ildə Hacı Məhəmməd Naxçıvanı kitabxanaya hədiyyə edib. Qərbi Azərbaycanın olmuş və təhsil əmənələrinin varlığı İravan xanlığının Rusiya əsərlərinə tərefindən işğaldən sonra orazının tədqiqatını aparmış rus tarixçi-statisti İvan Şopenin yazılarında görmək olur. Tədqiqatçılarının nəticələrinin 1852-ci ildə Sankt-Peterburq şəhərində naşr edildiyi "Rusiya imperiyasına birləşdiyi dövrde Ermənistan vilayətinin tarxi əbədələri" kitabında tarixçi qeyd edir: "İravanın genclərin əksəriyyəti Rudo-

BİZ QƏRBİ AZƏRBAYCAN QAYIDACAGI

Qərbi Azərbaycanda milli maarifçilik mühiti və QADIN ZİYALILAR



Ədalət naminə onu qeyd etməmək mümkün deyil ki, o mühitin daha da formalasmasında yerli xalqın, onun aparcı güvəsi olan ziyanlıların iradəsi müsəyyən qədər rol oynasa da, regionda möhkəmlənmək istəyinə gizlətməyən imperiya-nın tərəqqipərvər obrazda görünmək istəyi asası rol oynadı. Buna görə id ki, XIX əsrin ikinci yarısında Qafqaz Təhsil Dairesiinin başpar-sından sonra, 1867-ci ildə Qafqaz məktəbləri üçün təsdiq edilmiş ni-zamnamə imzalanaraq hüquq qüvvəyə minir. Nizamnaməyə görə

İravan rus-tatar qız məktəblərinin və İravan qızlar gimnaziyasının keçmiş məzunları Tacixanım Bağırbayova, Kubra Bağırbayova, Bülbul Kazimova, Fatma Əlizadə, Leyla Fərəcovə, Nuşu Əlixanova, Firuze Qaziyeva, Fərəh Axundova, Rübabə İbrahimova, Münəvvər Əlixanova, Gülrəh Qədimbəyova, Kövhər İsmayılova, Bülbul Kangərlinski, Siddiqə Abbasova, Sona Qocayeva və başqları Qərbi Azərbaycanın mədəni həyatında fərqlənən maarifpərvər və tərəqqipərvər qadınlar idi

Tiflis, Stavropol, Kutaisi, Bakı və İravan şəhərlərində məktəb direktoriyasının yaradılmasına start verilir. İravanda 1881-ci ildən müəllimlərin formalasmasında müstəsna rolu olub. Həmin mühitin manzorəsinin peşə və ictimai fealiyyətinin on məhsuldar çağlarını qadın İravanda keçirən Firudin bey Köçərli "Azərbaycan obidibiyat" kitabından, xüsusi kitabın "Elm və təhsil" bölməsində yarada bilib. Bu mənzərədə XVIII əsrin 80-ci illərində İravan şəhərində anadan olan, 1847-1872-ci illərdə Qafqazın səxşülisləm kimi məhsuldar fealiyyəti ilə yaddaşlarda yaşayan Şeyxülisləm Fazıl İrəvanının parlaq yeri qabarq görünür. İlk təhsilini şəhərdəki molla məktəbində alan, 20 yaşında dünən on qadın universitetlərindən biri sayılan Qahirədeki Əl-Əzher Universitetində oxumağa gedən, 20 ildən artı müddətə burada mükməm təhsil alan, Şərqi tarixi, dini əmlərlə dair əsərlər yaranan III Şeyxülisləm təhsil mühitinin formalasmasında xidmətləri heyətəməzdir. Zamanının, ümumiyyətlik, bütün zəmanların on böyük ziylərləndən olan Mirzə Fətəli Axundzadənin mütəraqiq baxışlarına görə xüsusi ehtiramlı yanaşdırıb müctəhid Fazıl İrəvanı həmin mühiti yaradılanlardan biri, belə də birincisi kimi tarixdə qalıb.

1846-ci ildə İravan şəhərində anadan olan XIX əsr Azərbaycan şairi, journalists və maarif xadimi Mirzə Məhəmmədtərki Sıdqi Naxçıvanının məktəbində telim alan, füri istədiyi sayında fars və türk dilini mükməm öyrənən İsmayıllı Kazimzadə, XIX əsrin sonlarında İravanda yaşayan, İohann Volfshanq Hötenin "Gənc Verterin iztirabları" nürcümə edən Əbülfət Şəhərtəhsil, Molyerin "Zoran tobib" əsərinin tərcüməçisi Ə. Z. Qəmərlinski, Qarı Müəllimlər Seminariyasını bitirdikdən sonra peşə ve yaradıcılıq fealiyyətini uzun müddət İravanla bağlıyan Firudin bey Köçərli və onlarla fedakar insan İravanda xüsusən qadın təhsil mühitinin formalasmasını xidmətləri ilə yanaşı, azərbaycanlı qızların da təhsilə cəlb ediləməsi işində müstəsna rol oynadı. Cəmiyyətin üzvü olun, onun fealiyyətində yaxından iştirak edirdi. Cəmiyyətin İravan şəbəsi şəhərdə "Müqəddəs Ripsimi" qız məktəbinin yaradılması başqa məllətlərin nümayəndələri ilə yanaşı, azərbaycanlı qızların da təhsilə cəlb ediləməsi işində müstəsna rol oynadı.

Bu gün də Azərbaycanın o işqili insanların sonsuz minnədarlıq hissi ilə yad edirik. Cəmiyyətin və onun iradəsi ilə təşkil olunan məktəbin fealiyyəti, 1918-ci ildə Ermənistan Respublikasının elan olunmasından

ümumiyyətdə, İravan quberniyasında Azərbaycan qadın təhsilinin yeni mərhəlesi idi. Bu mərhələ Qərbi Azərbaycanda ilk maarifçi qadın ziyanlılar ortasında müsəyyən qədər rol oynasa da, regionda möhkəmlənmək istəyinə gizlətməyən imperiya-nın tərəqqipərvər obrazda görünmək istəyi asası rol oynadı. Buna görə id ki, XIX əsrin ikinci yarısında Qafqaz Təhsil Dairesiinin başpar-sından sonra, 1867-ci ildə Qafqaz məktəbləri üçün təsdiq edilmiş ni-zamnamə imzalanaraq hüquq qüvvəyə minir. Nizamnaməyə görə

sonra hakimiyətə gələn qanlı daşnak millətçilərinin azərbaycanlıları qarşı soyqırımı siyaseti Qərbi Azərbaycanda əsrlərə formalasın adəbi-mədəni mühito ne qədər ağır zərberlər vursa da ödürücü olmuşdur. Düzəndir, o siyasetin noticisi olaraq, həmin vaxtlar fransız və yunan qüvvələrinin açıq yardım ilə elan olunacaq Ermenistan Respublikasının ərazilərinə iddiaçı kimi gördükleri sakinlərə on amansız vəhşiliklər tətbiq edilirdi. Sayı minlərlə olan milli niftotin qurbanları öldürülür, tarixi abidələrimiz varvarcasına yer üzündən silinirdi. Nöticədə milli məktəblərimiz tələyi də soyaqlaşdırıb qədəri kimi acımacaqlı olsada, xalqımıza məxsus Vətən bağılılığı həmin insanları doğma yerdən çəkirdi. Buna görə id ki, 1920-ci il noyabrın 29-da Ermənistanda Sovet hakimiyəti qurulduğundan sonra bolşeviklərin təmərin verdiyi adələtə inanaraq azərbaycanlı əhalinin bir qismi öz doğma ocaqlarına geri döndü. Onların sırasında vətənlərinə qaydan üzvü qadınlar da vardi və onlar azərbaycanlıların ictimaiyyəti, əbdi-mədəni mühitinin bərpasında, ictimai həyatda feal iştirak edirdilər. Bu iştirak İravan şəhər qız məktəbinin xələfi İravan qızlar məktəbinin müdürü vəzifəsində çalışan Tərlan xanının seyi sayəsində onlarla azərbaycanlı qızlar təhsilə cəlb edildi. 1930-cu ildə Bakı şəhərindən köçən Tərlan xanının buradakı 132 nömrəli məktəbə müləm və direktör müvəffəq, sonralar 160 nömrəli məktəbə fasilesiz olaraq 25 il müəllimli kimi çalışıb. Səmərəli pedaqoji fealiyyətinə görə Azərbaycanın Əməkdar müəllimi fəxri adına layiq görülen Tərlan xanın "Qızımız Əmək Bayrağı" ordenni ilə təltif edilib. Qərbi Azərbaycanda milli maarifçilik mühitinin formalasmasında eməyi olan qadın ziyanlılar arasında Tacixanım Bağırbayova, Kubra Bağırbayova, Bülbul Kazimova, Fatma Əlizadə, Leyla Fərəcovə, Nuşu Əlixanova, Firuze Qaziyeva, Fərəh Axundova, Rübabə İbrahimova, Münəvvər Əlixanova, Gülrəh Qədimbəyova, Kövhər İsmayılova, Bülbul Kangərlinski, Siddiqə Abbasova, Sona Qocayeva və başqları Qərbi Azərbaycanın mədəni həyatında fərqlənən maarifpərvər və tərəqqipərvər qadınlar idi

da azərbaycanlı qızlar üçün təşkil edilən növbəti rus-tatar məktəbinin fealiyyətindən əks olunur. 1918-ci ilə kimi fealiyyət göstərən rus-tatar qızlar məktəbinin müdürü vəzifəsində çalışan Tərlan xanının seyi sayəsində onlarla azərbaycanlı qızlar təhsilə cəlb edildi. 1930-cu ildə Bakı şəhərindən köçən Tərlan xanının buradakı 132 nömrəli məktəbə müləm və direktör müvəffəq, sonralar 160 nömrəli məktəbə fasilesiz olaraq 25 il müəllimli kimi çalışıb. Səmərəli pedaqoji fealiyyətinə görə Azərbaycanın Əməkdar müəllimi fəxri adına layiq görülen Tərlan xanın "Qızımız Əmək Bayrağı" ordenni ilə təltif edilib. Qərbi Azərbaycanda milli maarifçilik mühitinin formalasmasında eməyi olan qadın ziyanlılar arasında Tacixanım Bağırbayova, Kubra Bağırbayova, Bülbul Kazimova, Fatma Əlizadə, Leyla Fərəcovə, Nuşu Əlixanova, Firuze Qaziyeva, Fərəh Axundova, Rübabə İbrahimova, Münəvvər Əlixanova, Gülrəh Qədimbəyova, Kövhər İsmayılova, Bülbul Kangərlinski, Siddiqə Abbasova, Sona Qocayeva və başqları Qərbi Azərbaycanın mədəni həyatında fərqlənən maarifpərvər qadınlar idi

ri ilə elmin və maarifin əhəmiyyəti dərk edib, öz sonrakı inkişaf yolunu tuturdular.

Klub özətrafına topladığı feal-larla ilk vaxtlar qadımlar arasında sa-vadsızlığı, leğvetmə kursları təşkil edirdi. Ancaq 1927-ci ildə klubda şəhərin müxtəlif mahallələrini əhatə edən 17 savad kursu fealiyyət göstərirdi ki, bu kurslarda da yüzlərlə qadın savadsızlığını ləğv etmişdir. Azərbaycanlı pedaqoji kadrlara böyük ehtiyac olduğunu onun nəzdində müəllimlər hazırlayan 3 aylıq, azərbaycanlı kəndlər üçün bağça müdürü hazırlanırdı. Həmin kurslarda da 80-den artıq bağça müdürü si-hazırlanmışdı.


1953-cü ildə qədər çəkilişan bu mədəniyyət ocağının fealiyyəti erməni millətçiliyi ilə zəhərənlmiş təbəqənin seyli ilə dayandırılsa da, İravan Azərbaycanlı Qadınlar Klubunun milli maarifimizin inkişafında müstəsna xidməti olan insanların əməyi ni sağlıqları yad edirik. Qərbi Azərbaycanda müxtəlif zamanlarda fealiyyət göstərən İravan Pedaqoji İnsti-tutunun azərbaycanlı şəbəsi, İravan Pedaqoji Texnikumu, Kənd Təsərrüfatı Texnikumu, Cəfər Cabbarlı adına İravan Dövlət Teatrı, Ermənistan Ali Sovetinin və Nazirlər Kabinetinin orqanı olan "Sovet Ermənistanı" qəzeti, həbelə azərbaycanlıların əksəriyyət təşkil etdi. Qərbi Azərbaycanda müxtəlif zamanlarda fealiyyət göstərən İravan Pedaqoji İnsti-tutunun azərbaycanlı şəbəsi, İravan Pedaqoji Texnikumu, Kənd Təsərrüfatı Texnikumu, Cəfər Cabbarlı adına İravan Dövlət Teatrı, Ermənistan Ali Sovetinin deputat seçilən, İravan şəhər qadınlar üçün məqəddəs ocağı qeyri adılaq yönəldi. Bu tərəqqipərvər qadınlardan klubun fealiyyətindən xüsusi nəzərəçarpan idi. Onlardan birinin, Seidə Elyasovanın rəhbərliyi ilə İravanda ilk dəfə olaraq Türk qadınlar klubu təşkil edildi. Rəsmi fealiyyətində 1923-cü il aprelin 12-də başlayan klub mətbət təhsil məsələsindən tутmuş, sanitariya-gigiyena məsələlərinə qədər bütün sahələri əhatə edən genişprofilli fealiyyət istiqaməti müyyənolşdırılmışdı. Azərbaycanlı qadınlar üçün məqəddəs ocağı qeyri adılaq yönəldi. Bu tərəqqipərvər qadınlardan klubun işa başlığı ilk vaxtlardan onun ətrafına Bülbul Kangərlinski, Sədəqə Abbasova, Lala Qaziyeva, Rübabə Bağırova, Rübabə Kərimova, Zinət İsayeva, Tovuz Tağıyeva, Fatma Cəfərova, Ceyran Qaziyeva, Fatma Yusifzadə, Zehra Abbasova, Fatma Abbasova, Xədicə Sadıqova, Firəngiz Rzayeva kimi qadın və qızlar yığılmışdı. Bu tərəqqipərvər qadınlardan klubun işa başlığı ilk vaxtlardan onun ətrafına Bülbul Kangərlinski, Sədəqə Abbasova, Lala Qaziyeva, Rübabə Bağırova, Rübabə Kərimova, Zinət İsayeva, Tovuz Tağıyeva, Fatma Cəfərova, Ceyran Qaziyeva, Fatma Yusifzadə, Zehra Abbasova, Fatma Abbasova, Xədicə Sadıqova, Firəngiz Rzayeva kimi qadın və qızlar yığılmışdı. Bu tərəqqipərvər qadınlardan klubun işa başlığı ilk vaxtlardan onun ətrafına Bülbul Kangərlinski, Sədəqə Abbasova, Lala Qaziyeva, Rübabə Bağırova, Rübabə Kərimova, Zinət İsayeva, Tovuz Tağıyeva, Fatma Cəfərova, Ceyran Qaziyeva, Fatma Yusifzadə, Zehra Abbasova, Fatma Abbasova, Xədicə Sadıqova, Firəngiz Rzayeva kimi qadın və qızlar yığılmışdı. Bu tərəqqipərvər qadınlardan klubun işa başlığı ilk vaxtlardan onun ətrafına Bülbul Kangərlinski, Sədəqə Abbasova, Lala Qaziyeva, Rübabə Bağırova, Rübabə Kərimova, Zinət İsayeva, Tovuz Tağıyeva, Fatma Cəfərova, Ceyran Qaziyeva, Fatma Yusifzadə, Zehra Abbasova, Fatma Abbasova, Xədicə Sadıqova, Firəngiz Rzayeva kimi qadın və qızlar yığılmışdı. Bu tərəqqipərvər qadınlardan klubun işa başlığı ilk vaxtlardan onun ətrafına Bülbul Kangərlinski, Sədəqə Abbasova, Lala Qaziyeva, Rübabə Bağırova, Rübabə Kərimova, Zinət İsayeva, Tovuz Tağıyeva, Fatma Cəfərova, Ceyran Qaziyeva, Fatma Yusifzadə, Zehra Abbasova, Fatma Abbasova, Xədicə Sadıqova, Firəngiz Rzayeva kimi qadın və qızlar yığılmışdı. Bu tərəqqipərvər qadınlardan klubun işa başlığı ilk vaxtlardan onun ətrafına Bülbul Kangərlinski, Sədəqə Abbasova, Lala Qaziyeva, Rübabə Bağırova, Rübabə Kərimova, Zinət İsayeva, Tovuz Tağıyeva, Fatma Cəfərova, Ceyran Qaziyeva, Fatma Yusifzadə, Zehra Abbasova, Fatma Abbasova, Xədicə Sadıqova, Firəngiz Rzayeva kimi qadın v

Bu il BMU-ya qəbul olanların sayı iki dəfə artıb

Bakı Mühəndislik Universitetinə (BMU) 2024/2025-ci tədris ili üçün bakalavriat səviyyasına qəbul üzrə yüksək göstəricilər qeydə alınıb. Universitetin builkı qəbul planının iki dəfəyə yaxın artmasına baxmayaraq, bakalavriat səviyyəsi üzrə qəbul 95 faiz, o cümlədən IV və V qruplarda 100 faiz, II qrupda 98,4 faiz, I qrupda isə 89 faiz təşkil edib. Ali təhsil ocağınu seçən abituriyentlərin 50 faizi dövlət sifarişi əsasında təhsil alacaq.

Birinci mərhələdən sonra universitet 36 ixtisas üzrə ümumilikdə 2108 nəfər qəbul olub ki, bu da ötən ilde müqayisədə iki dəfə artım deməkdir. Bu, BMU-nun tarixində bir ilkdir.

Bundan başqa, BMU-ya üstünlük veren yüksək ballı abituriyentlərin sahəyə dən ötən ilde müqayisədə iki dəfəyə yaxın artım müşahidə edilib. Qə-



bul olanların 265 nəfəri 500-dən yuxarı, 52 nəfəri isə 600-700 bal arasında natıca göstərib. Yüksək notico göstərən abituriyentlərin seçdiyi ixtisaslar

məsi yer alıb. Ən yüksək balla BMU-ya qəbul olan abituriyent isə “Kimya mühəndisliyi” ixtisasını seçib.

BMU-nu seçən şəxslərin qeydiyatı ilə bağlı zəruri informasiyalar universitetin saytında (<https://beu.edu.az/az/announcement/baki-muhendislik-universitetine-qebul-olan-abituriyentler-nezerine-413>) və sosial şəbəkə hesablarında yerləşdirilib. Ali təhsil müəssisələrinə qəbul olanlar

(saat 18:00-dək) elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Avgustun 28-dən sentyabrın 2-dək isə boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq.

Bu il BMU-nun bakalavriat səviyyəsində ayrılan plan yerlərindən 1540-i Azərbaycan bölməsi (eyanı), 220-si qızıbeli təhsil forması, 525-i isə inglez bölməsi (eyanı) üçün nəzərdə tutulub.

“AZƏRBAYCAN MÜƏLLİMİ”

Qəzet 1934-cü ildən çıxır

Baş redaktor

Sarvan İbrahimov

538-21-55

Mühasibatlıq

Reklam və elanlar

539-20-77; elan@media.edu.az

Ünvan: AZ-1073/2, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan neşriyyatı” MMC, 9-cu mərtəbə

Qəzet “Azərbaycan müəllimi”nin kompüter mərkəzində yığılır və “Azərbaycan neşriyyatı” MMC-də çap olunur

Qəzet hər həftənin cümə günü çıxır

Bank hesabımız

Azərbaycan Beynəlxalq Bankı Şərifzadə filialı

Kodu: 805142 VÖEN: 9900001881

M/h: AZ 03 NABZ 0135010000000002944

S.W.I.F.T.: IBAZAZ 2X

“Azərbaycan müəllimi” qəzeti redaksiyası

Hesab № AZ80 IBAZ38060019443164986350

VÖEN: 1300397831

Lisenziya № 022327, İndeks: 0003, Tiraj 35824 Sifariş 1965
Məsul növbətçi: S.Kərimova



Etibarsız sayılırlar



Bakı şəhər 82 nömrəli texniki peşə məktəbi tərəfindən 1994-cü ildə Axundova Lalə Xəlil qızına verilmiş 3-0965468 nömrəli diplom itdiyi üçün etibarsız sayılır.

Bakı şəhər 93 nömrəli tam orta məktəbi 2008-ci ildə bitirmiş Ağayev İlkin Əzizəgə oğluna verilmiş B-488516 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Bakı şəhər 257 nömrəli tam orta məktəbi 2023-cü ildə bitirmiş Möhsünlü Aydan Cəmil qızına verilmiş E-545566 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Saatlı rayon Fatalikənd kənd tam orta məktəbi 2004-cü ildə bitirmiş Heydərova (Heseynova) Gülnar Əflatun qızına verilmiş B-024253 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

C.Naxçıvanski adına Hərbi Liseyi 2005-ci ildə bitirmiş Həsənov Ziya Həmdullah oğluna verilmiş B-128823 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

1 nömrəli Bakı Tibb Kolleci tərəfindən 2009-cu ildə Nəbiyeva Fərəh Rizvan qızına verilmiş BB-II-095947 nömrəli diplom itdiyi üçün etibarsız sayılır.

Naxçıvan Müəllimlər İnstitutu tərəfindən 2016-cı ildə Cəlilova Nərgiz Məhəmməd qızına verilmiş A-083369 nömrəli bakalavr diplому və diploma əlavə itdiyi üçün etibarsız sayılır.

Sumqayıt Musiqi Kollecinin Ağcabədi şöbəsi tərəfindən 2013-cü ildə Nağıyev Ülvi Vilayət oğluna verilmiş AA-031455 nömrəli diploma əlavə itdiyi üçün etibarsız sayılır.

İmişli şəhər 7 nömrəli tam orta məktəbi 2003-cü ildə bitirmiş Eminov Tural Taryel oğluna verilmiş A-657928 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Xəzər Universiteti tərəfindən 2012-ci ildə Əliyev Fəxri İmran oğluna verilmiş B-254130 nömrəli bakalavr diplomu itdiyi üçün etibarsız sayılır.

Sumqayıt Dövlət Texniki Kolleci tərəfindən 2015-ci ildə Misirova (Əbilova) Aidə Sakit qızına verilmiş AA-068832 nömrəli subbakalavr diplому itdiyi üçün etibarsız sayılır.

Bakı şəhər 153 nömrəli tam orta məktəbi 2013-cü ildə bitirmiş Məmmədov Cavid Hafiz oğluna verilmiş-186207 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Texniki Universiteti tərəfindən 2021-ci ildə Axundzadə Fuad Babək oğluna verilmiş C-114670 nömrəli bakalavr diplому və diploma əlavə itdiyi üçün etibarsız sayılır.

Füzuli rayon Yuxarı Kürdmahmudlu kənd tam orta məktəbi 2011-ci ildə bitirmiş Əliyev Famil Akif oğluna verilmiş A-045378 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Zaqatala rayon Əliabad qəsəbə 1 nömrəli tam orta məktəbi 1996-ci ildə bitirmiş Abdurrahmanova (Məmmədova) Məriyəm Nəzir qızına verilmiş A-099377 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Zaqatala rayon Uzunqazmalar kənd ümumi orta məktəbin IX sinfini 1995-ci ildə bitirmiş Saydulov Elşən İldar oğluna verilmiş A-269580 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Şabran rayon Uzunboyad kənd tam orta məktəbin IX sinfini 2007-ci ildə bitirmiş Əsədova Rəna Nurəm qızına verilmiş A-588269 nömrəli ümumi orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Bakı Əmtəşünashlıq İnstitutu tərəfindən 1996-ci ildə Məm-

mədrzayev Rasim Bayram oğluna verilmiş AB-I-014788 nömrəli diplom itdiyi üçün etibarsız sayılır.

Biləsuvar rayon Bəydili kənd tam orta məktəbi 2012-ci ildə bitirmiş Karimli Hüseyinli Abasət oğluna verilmiş A-151749 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Zaqatala rayon Yeni Suvagil kənd 1 nömrəli tam orta məktəbi

2004-cü ildə bitirmiş Nəzirova Günel Eynulla qızına verilmiş B-106858 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Zaqatala rayon Yuxarı Tala kənd 4 nömrəli tam orta məktəbi 2007-ci ildə bitirmiş Məmmədova Rəşidə Rəsul qızına verilmiş B-400615 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Zaqatala rayon Əliabad qəsəbə 3 nömrəli tam orta məktəbin IX sinfini 1995-ci ildə bitirmiş Ağaməmmədov Nəriman Eldar oğluna verilmiş A-475591 nömrəli ümumi orta təhsil haqqında şəhadətnamə itdiyi üçün etibarsız sayılır.

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzini 2022-ci ildə bitirmiş Kazimov Cavid Rauf oğluna verilmiş E-439523 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Saath şəhər 2 nömrəli tam orta məktəbi 2013-cü ildə bitirmiş Kərimov Fuad Bəxtiyar oğluna verilmiş A-269580 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Tovuz rayon Xatınlı kənd tam orta məktəbi 2002-ci ildə bitirmiş Aliyeva (Namazova) Afet Kamal qızına verilmiş A-633002 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Goranboy rayon Qızılıhacılı qəsəbə 1 nömrəli tam orta məktəbin IX sinfini 1993-cü ildə bitirmiş Həsənəliyeva Dilarə Əli qızına verilmiş A-028566 nömrəli ümumi orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbi 2012-ci ildə bitirmiş Mirzəyeva Lalə Ədalət qızına verilmiş A-088787 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Məmməd qızına verilmiş B-499749 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Bakı şəhər 1 nömrəli İdman Liseyi PHŞ-in (277 nömrəli idman təməyülli tam orta məktəb) 2014-cü ildə bitirmiş Ağarzayev Musa Cingiz oğluna verilmiş A-300297 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Lənkəran rayon Boladı kənd 1 nömrəli tam orta məktəbi 2013-cü ildə bitirmiş Arslan (Məlikzadə) Aynur Behruz qızına verilmiş A-240502 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Bakı şəhər 186 nömrəli tam orta məktəbi 2019-cu ildə bitirmiş Musayeva Xalidə Samir qızına verilmiş E-198262 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Tovuz rayon Düz Cirdaxan kənd tam orta məktəbi 2004-cü ildə bitirmiş Ağabalayev Yusif Ağabala oğluna verilmiş B-036972 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Şərur rayon Qarxun kənd tam orta məktəbin IX sinfini 2011-ci ildə bitirmiş Quliyeva (Vəliyeva) Maya Paşa qızına verilmiş A-001332 nömrəli ümumi orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Bakı Xoreoqrafiya Akademiyasını 2024-cü ildə bitirmiş Adigözəlova Aylın Bəxtiyar qızına verilmiş C-914661 nömrəli ümumi orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Masallı rayon Qəzvinoba kənd ümumi orta məktəbin IX sinfini 2009-cu ildə bitirmiş Əsədullayeva Şəhla Səyyar qızına verilmiş A-843208 nömrəli ümumi orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbi 2012-ci ildə bitirmiş Mirzəyeva Lalə Ədalət qızına verilmiş A-088787 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.